

In the article, a large place is given to the statements of scientists dealing with this issue. And also the article reveals the essence of the relationship between interlanguage and intercultural communication where translation takes the most important place.

**Key words:** translation, communication, equivalence, signification, interpretation, denotation

## AZƏRBAYCAN VƏ İNGİLİZ DİLLƏRİNĐƏ NAĞİL FORMULLARINDA ORTAQ VƏ FƏRQLİ CƏHƏTLƏR

(Nağılların struktur karkasının universallığı kontekstində)

Mirzayeva Sevīne Mustafa Kamal

Bakı Slavyan Universiteti, Bakı, Azərbaycan

[eminsevinc1@mail.ru](mailto:eminsevinc1@mail.ru)

**Xülasa.** Məruzədə Azərbaycan və ingilis dillərində nağıl formullarının ortaq və fərqli aspektləri təhlil edilir. Məlum olur ki, bir çox məqamların ortaqlığı, ümumiyyətlə nağıl formullarının universal tabiətindən qaynaqlanır. Belə ki, nağıl formuları diqqətin comlonmasına, nağıl süjeti haqqında ilkin məlumat verilməsinə və s. məqamlara kökləndirilir ki, bu da əksər dünya xalqlarının nağıl formulları üçün xarakterikdir. Məruzədə həmin nağıl formullarının psixolinqvistik aspektindən şörtləndirilən ortaqlıqlarına xüsusi diqqət ayrıılır.

**Açar sözlər:** xalq nağılları, Azərbaycan dili, ingilis dili, nağıl formulları, folklor

Azərbaycan və ingilis dillərindəki xalq nağıllarının sintaktik-struktur özəlliklərinin müqayisəli təhlili burada müyyəyen ortaqlıqların mövcudluğunu təsbit etməyə imkan verir. Həmin ortaqlıqların bir qrupu ümumən, folklor mətnləri üçün xarakterik olan sintaktik təkrara meyllilik, qolibrəlmış ifadələrin bir nağıldan digər nağıla asanlıqla "keçid" edə biləmisi, habelə leksik və fonetik təkrarlılıqla yaranan daxili qafiyə modellərinin formalşaması ilə bağlıdır. Maraqlı məqam omdan ibarətdir ki, bu cəhətlər ümumiyyətdə əksər xalqların folklor mətnlərində, xüsusilə nağıllarında təsadüf edilən cəhətləri ehtiva edir. Belə ki, folklor mətnləri hələ yazı sisteminin formalşmadığı dövrlərdən etibarən şifahi xalq yaradıcılığı nümunələri olaraq ağızdan ağıza ötürü ülərək yeni növbə çatdırılırdı. Həmin prosesin asanlaşdırılması və mətnlərin mümkün qədər orijinal yaxın şəkildə növbəti növbə və ya yeni coğrafiya asanlaşdırılması məqsədi olınan daxili strukturlaşmış modellər uygulanmışdır. Bu səbəbdəndir ki, əksər inkişaf etmiş xalqların folklor nağıl mətnlərində (müləlli nağıllar fərdi yaradıcılıq şəhərinin möhsulu olmasından dolayı, bu prinsiplər təbə olub-olmamaqda sərbəstdirlər) bənzər formular, on azımdan mövqeyinə və məramına görə yətərinə yaxın olan nağıl təshkiləsi formular yer almazdır. Bu səbəbdəndir ki, dilçilər, ümumiyyətlə, ənənəvi nağıl formullarının yer almasını nağıl mətnlərin əsas fərqləndirici özəlliklərindən biri olduğunu vurğulayırlar [4]. Ənənəvi nağıl formullarının universallığı çıxış edən G.I.Maltsev qeyd edir ki, ümumiyyətlə "formulluq folklor universallığı tipologiyası kimi" qəbul edilir. Tədqiqatçı belə mövqenin L.Ulandin, A.Afanasyevin, F.I.Buslayevin, A.N.Veselovskinin araşdırılmalarında səsləndirildiyini və folklor mətnlərinin formulluğunun fərqli aspektlərinin R.Meyers, A.Daura, T.Frings, S.Boura, Q.Poykert, R.Kelli, S.Vanqa, O.Xoltsapfel, D.Buxana və bir çox başqlarının tədqiqatlarında işqlanırdığını qeyd etmişdir. G.I.Maltsev folklor formullarının universallığını vurğulamaqlı yanıtı, burada məzmun, jənnə aspektlərinə görə müyyəyen tipologianın mövcudluğuna da diqqət çəkmışdır. Araşdırmaçı folklor formulları üçün ortaq cəhətlər olaraq, stereotiplikliyi, dayanıqlığı, təkrarlılığı qeyd etmişdir [8, s. 6-7]. Öz komparativ xarakterli araşdırmasında qohum olmayan dillərdə yaranmış folklor mətnlərində - xalq nağıllarındaki formulların ənənəvi struktur özəlliklərini araşdırılmış L.A.Xayrnurovanın qeyd etdiyi kimi, məhz, təkrarlanan formular nağıl mətnlərini digər şifahi xalq ədəbiyyatı nümunələrindən fərqləndirir. Dilçi qohum olmayan və fərqli linquokulturoloji mühit formalaşdırılmış dillərdə müşahidə edilən bu ortaqlıqların, əsasən qafiyələnmiş formullarda, əvvəl xarakterli mətnlərdə, dualarda və s. təzahür tapdığını vurğulayır [6]. Bir-birindən "xəbərsiz" şəkildə ayrı-ayrı xalqların nağıllarında eyni və oxşar formulların təkrarlanması səbəblərinin araşdırın dilçilər, burada erkən mərhələdə dünyanın sadələhv manzərəsi faktorunun, ibtidai nəzəm formatının, əvvəl və alqış-qarşılaşım gücündə inam amilinən və s. bu kimi məqamların mövcudluğuna diqqət çəkirlər. Konkret desək, O.A.Yeqorovaya görə, qohum olmayan dillərin folklor mətnlərində belə struktur-semantik universallığın müşahidə olunması ilk növbədə, boşar təsəffükürünün, mədəniyyətinin oxşar inkişaf mərhələlərindən keçməsi ilə əlaqələndirilir. Ənənəvi formullar, məhz, xalq mədəniyyəti fenomeni kimi nəzərdən keçirən dilçi oxşar inkişaf proseslərinin bənzər verbal reprezentasiya mexanizmlərini (yəni, folklor

mətni formullarını – S.M.) tərəfdə bilməsi mövqeyindən çıxış etmişdi [5]. V.Y. Propp isə belə zənn edir ki, nağılların kompozisiyon ortaqlığı, bənzərliyi insan psixikasının bu və ya digər özlilikləri ilə şərtlənlər [7].

Nağılı formularının universallığını təmİN edən digər vacib cəhət heç şübhəsiz ki, nağılı danışanların öz diniñçicilərinin diqqətini danışanlara yönəltmək, sütü kompozisiyasına giriş edildiyini bəyan etmək, elcə da onun yaradılmışlığı haqqında məlumat verməkdən ibarət idi. Yəni, bir növ, ənənəvi formular bir nağıldan digərinə keçid edib təkrarlanmaqla, bir nağılcınmın nitqindən digərinə ötürürlərə yaşıdalmaqla dinləyici kütłəsinə “Diqqət” – çağrısı anlamlını da ifadə edir və müvafiq funksiyani icra edir. Yəni söhbət funksiya icrasından gedir, bu artıq həmin formuların pragmatik məramı haqqında da danışmaq imkanını yaradır. Eyni zamanda diqqət yönəldirilməsi funksiyası isə həmin formuların psixolinqvistik məhiyyəti verbal manipulyasiya mexanizm ilə kodlaşdırıldıqını düşünmək imkanı yaradır. Belə ki, insanların uzunmüddətli eyni obyekti üzərində diqqət comlomak iqtidarından olmaması həmin diqqətin müəyyən verbal və qeyri-verbal vasitələrlə idarə edilməsi ehtiyacını doğururdu. Belə ki, psixoloji araşdırımlar diqqətin növlərini: 1) təbii, 2) sosial şərtlənmiş, 3) bilavasita, 4) bilavasita, 5) hiss, 6) intellektual və s. fərqləndirməklə, onun (diqqətin – S.M.) davamlığının təmin edilməsinin bir çox daxili və xarici faktorlarla şərtləndiyini vürgulayırlar. Məsələn, intellektual diqqətdə fikrin yaradığı təsir gücü, hiss diqqətdə emosional səviyyədə təsəssürat mühüm rol oynayır. Bilavasita diqqətdə isə xüsusi vasitələrlə diqqətin tənzimlənməsinə, diqqətin müəyyən (xüsusi seçilmiş) sözlər, jest-mimikalar, səs tonu və s. amillərlə yönəldirilməsinə üstünlük verildiyi məlumudur [9, s.121]. Məhz, nağılı formuların oynadığı rollerin, yəni nağılı təhkiyyəsi çərçivəsində bu formuların icra etdiyi köməkçi funksiyaların fərqli aspektlərdən (həm psixolinqvistik, həm linqvoprämatik, həm kooperativ təhlil aspektlərindən) dəyərləndirilərə burada aşağıdakı məqsədlərin gerçəkləşdirilməsinin hədəf alındığını söyləməyə əsas verir: 1) nitq axinində nağılı təhkiyyəsinin ümumi kommunikasiya akti axinindan “seçilməsi”, fərqləndirilməsi; 2) diqqətin konseprasiyası (mərkəzləşdirilməsi) və yönəldirilməsi; 3) nağılı stijeti haqqında “ağar” məlumatların (zaman, məkan məlumatlarının) prezəntasiyası; 4) nağılı mətninə autentikliyin qazandırılması; 5) stüjetin mövced resurslarla adekkət təsviri (yani, sūratlaşdırılması, məkanı keçidişlərin edilməsi); 6) akustik təsir gücünün artırılması; 7) (lokal situasiyalarda) auditoriya nağılcının intensiyasına uyğun yönəldirilməsi.

Yeri gəlməşkən, bir qədər haşiyəyə çıxıb qeyd edək ki, məhz, həmin formuların nağılı janrı ilə dayanıqlı assosiasiyu yaratması səbəbiylə həm Azərbaycan, həm də ingilis dillərində badı və publisistik üsullarda yeni müəllif mətnlərində folklor reminənsiyasının yaradılması namənə həmin formullardan geniş şəkildə istifadə edilməkdərdir. İngilis dilində da analogi olaraq, badı və publisistik üslublarda nağılı formullardan ustalıqla hallarına geniş təsadüf edilir: *Lena Dunham dazzles in eccentric feathered frock with sequinned bodice at the Once Upon A Time In Hollywood London premiere* [11]. Elcə də müəllifi nağılların yazılıması zamanın yazarları məhz, həmin formullardan istifadə əsasında, folklor üslubunun takərsizliyini, autentikliyini canlandırmaya cəhd göstərir: *Biri vərdi, biri yaxdu, bir Çıraq nənə vərdi. Bu dünyada ondan düz dansan yox idi* (Zahid Kalil) [3; s.295]; *Sizə kimdən deym, yaxşı padşahdan. Ravilər belə rəvayət edir ki, əyyami-qədimdə ya Çinə, ya Maçində bir yaxşı padşah varmış* (Anar) [1].

Auditoriya ilə kommunikasiya məqamı ilə bağlı pragmatik intensiyaya gəlinca, biz, nağılı nəqlinin müvafiq diskursiv ortam yaradığını unutma məlyi. Bu zaman diksursiv ortamda “canlanan” nağılı mətnləri onları nəql edənlərinin kommunikasiya vərdişlərindən, nəql etmə ustahlığından, auditoriya (nağılı dinləyənlər, dinləyicilərlə) ünsiyyət qurma bacarığından, habelə onların nəql boyunca diqqətini saxlaya bilib yönəldirmək sərisiindən yətərinə asılı idi. Bu səbəbdən də nağılı mətnlərində, “indi sizə kimdən deym”, “onu burda qoyaq keçək (...)” və bu kimi ünsiyyət obyektini təlob edən medial formular yer alır.

*Bu vaxt bir qayışaldır atıldı bunun boyununa. Padşahın oğlu nə elədəsə açıa bilmədi. Nə qədər gəzdi, lap əldən düşməydü. İndi sənə kimdən xəbər verim, üç bacı gəyörçindən. İndi sizə kimdən deym? Vəzirdən. Bunlar qalsun burada qızın anasını razı salmağa. Gəl sizə kimdən deym padşahın oğlundan* (Pəri xanımın nağılı) [10].

Yeri gəlməşkən qeyd edək ki, Azərbaycan dilində və Türkiyə türkçəsindəki nağılı formularını müqayisəli araşdırmasını aparmış V.Isgəndərovannı bu məqamla bağlı səslişdiriliyi fikirlər maraqlı doğurmaya biləməz. “Ənənəvi formuların bütün dövrələr və bütün xalqların nağılları üçün stabil və ənənəvi” olması mövqeyindən çıxış edən tədqiqatçı yazar: “Nağılı söyleyicilərinin düşünməyə, düşündürməyə və ironiyaya meylli olmalarından irəli gələrək, dinləyicilərin diqqətini bütünlükla nağıla cəlb etmək üçün ritmli təhkiyyə artıq üslubun bariz nümunəsinə çevirilir. Söyləyicilər nağılı öz biliyi, daxili əzəzinliyi, xəyal döyməsindən asılı olaraq anlaşıb bilirlər. Həmçinin eyni mövzulu nağıllarda belə istifadə olunan formular mövcud mədəni şəraitə, zamanına, məkanına, adət-ənənəyə, söyləyicinin cinsinə uyğun olaraq dayisir [2, s.12]. Yəni, nağılı danışanın kimliyi sonralar folklor toplayıcıları tərəfindən qeyd alınan nağılı mətnlərinin formatında öz dərin təsir izini buraxır. Bu baxımdan təsadüfi deyil ki, bəzi nağılı mətnləri bilavasita

auditoriya ilə təməs "nöqtələri" ilə zəngin olduqları halda, digərlərində ənənəvi formuların minimum təqdimatı (lakonik və alişanın inisial və yekun formular olaraq) yer alır.

### Ədəbiyyat

1. Anar. Yaxşı padşahın nağılı. Bakı, 2009, [http://94.20.233.72/pdf\\_books/3\(1\).pdf](http://94.20.233.72/pdf_books/3(1).pdf)
2. İsgəndərova V. Ənənəvi nağıl formulları (Azərbaycan və Türkiyə nümunələri əsasında), Bakı, Elm və təhsil, 2014, 202 sah
3. Xəlil Z. Seçilmiş əsərlər., III cild, Uşaqlar üçün nağıl-povestlər, Bakı: ADPU nəşriyyəti, 2008, 405 s.
4. Gasanova D. C. Этнокультурная и лингвистическая специфика национальных традиционных формул народной сказки (на материале лезгинского, русского и английского языков) // Известия ДГПУ. Общественные и гуманитарные науки 2012
5. Егорова О.А. Традиционные формулы как явление народной культуры : На материале русской и английской фольклорной сказки : диссертация ... кандидата культуры. Наук, Москва, 2002.- 259 с. <http://www.dslib.net/teorja-kultury/tradicionnye-formuly-kak-javlenie-narodnoj-kultury-na-materiale-russkoj-i.html>
6. Хайрирова Л. А. Традиционные формулы в фольклорном тексте (на материале русских и башкирских волшебных сказок), автореферат диссер....канд. филол. наук, 2013. sch
7. Kochina D.A. Универсальные жанровые структуры фольклорных текстов (на материале осетинского и английского языков) // Актуальные проблемы филологии и педагогической лингвистики 2016, <https://cyberleninka.ru/article/n/universalnye-zhanrovye-struktury-folklornyh-tekstov-na-materiale-osetinskogo-i-angliyskogo-yazykov>
8. Малыцев Г. И. Традиционные формулы русской народной необрядовой лирики. Исследование по эстетике устно-поэтического канона — отв. ред. А. Ф. Некрькова — Л. Наука. 1989, 172 с
9. Столяренко Л.Д. Психология: Учебник для вузов, [https://books.google.az/books?id=\\_http://www.nagillar.az/article/](https://books.google.az/books?id=_http://www.nagillar.az/article/)
10. <https://www.dailymail.co.uk/tvshowbiz/article-7302683/Once-Time-Hollywood-London-premiere-Lena-Dunham-dazzles-eccentric-feathered-frock.html>

### РЕЗЮМЕ

#### ОБЩИЕ И ОТЛИЧИТЕЛЬНЫЕ ЧЕРТЫ В ФОРМУЛАХ СКАЗОК НА АЗЕРБАЙДЖАНСКОМ И АНГЛИЙСКОМ ЯЗЫКАХ (В КОНТЕКСТЕ УНИВЕРСАЛЬНОСТИ СТРУКТУРНОГО КАРКАСА СКАЗКИ)

Mirzayeva S. M. K.

Bakinskiy slavyanskiy universitet, Azerbaydzhjan

В докладе анализируются общие и отличительные аспекты сказочных формул на азербайджанском и английском языках. Оказывается, общность многих моментов обусловлена универсальностью формул сказки в целом. Так, сказочная форма помогает сконцентрировать внимание, дать первоначальную информацию о сюжете сказки и т.д. что характерно для сказочных формул большинства народов мира. В докладе особое внимание уделяется сходству, обуславливающему психолингвистический аспект этих сказочных формул.

**Ключевые слова:** народные сказки, азербайджанский язык, английский язык, формулы сказок, фольклор

### SUMMARY

#### COMMON AND DISTINCTIVE FEATURES IN FAIRY TALE FORMULAS IN THE AZERBAIJAN AND ENGLISH LANGUAGES (In the context of the universality of the structural frame of the fairy tale)

Mirzayeva S. M. K.

Baku Slavic University, Azerbaijan

Common and distinctive aspects of fairy tale formulas in the Azerbaijani and English languages are analyzed in the article. It turns out that the commonality of many points generally stems from the universal nature of fairy tale formulas. Thus, fairy tale formulas can be based on concentration, initial information about the plot of the fairy tale, etc., which is typical for the fairy tale formulas of most peoples of the world. The report pays special attention to the psycholinguistic aspects of these fairy tale formulas.

**Key words:** folk tales, the Azerbaijani language, the English language, formulas of tales, folklore